

AZƏRBAYCAN POPULYASIYASINDA MƏDƏ KİÇİLTMƏ ƏMƏLİYYATLARININ PERESPEKTİVLƏRİNİN TƏHLİLİ.

ÖMƏROV T.İ., SALAHOVA S., İBRAHİMOVA A.Ə., SƏLİMOVA E., BAYRAMOV N.Y.

Azərbaycan Tibb Universiteti, Bakı, Azərbaycan

(email:dr.a.ibrahimova@gmail.com)

Analysis of the prospects of bariatric operations among the Azerbaijani population.

Omarov T.I., Salahova S., Ibrahimova A.A., Salimova E., Bayramov N.Y.

Summary: Compare the results of bariatric operations (sleeve gastrectomy) in patients with obesity.

Materials and methods: The study was included 109 patients with obesity who underwent operations to reduce the stomach [over age: 33.1 years; average body weight - 57.5 kg / m²], in the period from 2012 to 2017. A comparative analysis was made of postoperative complications in different modifications. On the 1st, 3rd, 6th and 12th months we were controlling the accompanying pathologies such as: diabetes, hypertension, sleep apnea syndrome and fatty liver disease.

Results: During first six months 57 (52,3%) patients, to whom were made standard laparoscopic sleeve gastrectomy, lost weight in average $39,5 \pm 11,5$ kg. The results got in all these patients were based on continuous observations up to 36 months. In 52 patients (47,7%) who underwent antrumectomy by our method, this difference was 44 ± 13 kg. After 2 days, because of bleeding along the stapler's line 2 patients to whom were made sleeve gastrectomy, underwent the second operation, one patient had a functional constriction at the level of the cardioesophageal sphincter, one patient had a twisting in the projection of incisura angularis, and one patient in the cardioesophageal region was found failed sutures. The abovementioned complications were not found on patients of the second group. 61 of 64 patients with hypertension, fatty liver dystrophy and hyperlipidemia in the next 3 months, these problems have passed. In 11 men who had a violation of sexual activity, it was completely eliminated within 6 months (in accordance with the level of free testosterone and the sex hormone-binding globulin). Almost all patients with fatty liver disease 12 months of dynamic observation showed a decrease in fatty hepatosis. Of 43 patients with type II diabetes in 38 patients in one month without a dose of antidiabetic medicines, the blood glucose level was normalized, in five of these patients drugs were reduced during 3 months, and after 6 months they were all completely suspended.

Conclusions: Considering the results of our studies, it can be concluded that the modified sleeve gastrectomy in patients with severe obesity, in comparison with the standard group, is more effective as for fast weight loss and also for elimination of nearly going diseases. Satisfactory results of reduction in excess body weight, positive dynamics with concomitant diseases, as well as the absence of a negative effect on the vitamin balance after a new technical modification of sleeve gastrectomy, makes this method the most reliable.

Key words: severe obesity, sleeve gastrectomy, antrumectomy, Azerbaijan

Анализ перспектив бariatрических операций у Азербайджанского населения.

Омаров Т.И., Салахова С., Ибрагимова А.А., Салимова Э., Байрамов Н.Ю.

Резюме: Сравнить результаты операций уменьшения желудка (продольная резекция желудка) у пациентов с избыточным весом. **Материалы и методы:** В исследование были включены 109 пациентов с ожирением, которым были проведены операции по уменьшению желудка [средний возраст: 33,1 года; средний вес тела - 57,5 кг/м²], в периоде с 2012 по 2017гг. Был проведен сравнительный анализ послеоперационных осложнений при различных модификациях, в динамике в 1, 3, 6 и 12 месяцы контролировались сопутствующие патологии: диабет, гипертония, синдром апноэ во сне и жировая болезнь печени.

Результаты: В течение первых 6 месяцев 57 (52,3%) пациентов, которым была выполнена стандартная лапароскопическая продольная резекция желудка, смогли в среднем потерять $39,5 \pm 11,5$ кг. Результаты, полученные у всех этих пациентов, основаны на непрерывных наблюдениях до 36 месяцев. У 52 пациентах (47,7%), которым была проведена антрумэктомия по нашей методике, эта разница составляла 44 ± 13 кг. 2 больным, перенесшим продольную резекцию желудка, через 2 дня, из-за кровотечения по линии наложенного степлером шва, провели повторную операцию, у одного пациента было функциональное сужение на уровне кардиоэзофагеального сфинктера, у одного больного было перекручивание в проекции угловой вырезки желудка, и у одного больного в кардиоэзофагеальной области наблюдалось несостоятельность швов. У больных второй группы не выявлялись вышеуперечисленные осложнения.

численные осложнения. У 61 больных из 64, страдающих гипертонией, жировой дистрофией печени и гиперлипидемией в последующие 3 месяца эти проблемы прошли. У 11 мужчин, у которых наблюдалось нарушение сексуальной активности, было полностью устранено в течение 6 месяцев (в соответствии с уровнем свободного тестостерона и полового гормон-связывающего глобулина). Почти у всех больных с жировой болезнью печени 12 месяцев динамического наблюдения показали уменьшение жирового гепатоза. Из 43 больных с диабетом II типа у 38 через месяц без приема антидиабетических препаратов нормализовался уровень глюкозы в крови, у 5 больных в течение 3 месяцев были снижены дозы этих препаратов, а через 6 месяцев вовсе были приостановлены.

Выводы: Рассматривая результаты наших исследований, можно сделать вывод, что модифицированная продольная резекция желудка у больных с выраженным ожирением, в сравнении со стандартной группой, является более эффективной как для быстрой потери веса, так и в устраниении сопутствующих патологий. Удовлетворительные результаты снижения избытка массы тела, положительная динамика при сопутствующих заболеваниях, а также отсутствие отрицательного влияния на витаминный баланс после новой технической модификации продольной резекции желудка, делает этот метод наилучшим.

Ключевые слова: Резко выраженное ожирение, продольная резекция желудка, антрумэктомия, Азербайджан.

Açar sözlər: Aşırı piylənmə, sleeve qastrektomiya, antrumektomiya, Azərbaycan.

Giriş. Hazırda aşırı piylənməsi olan insanlar; n sayı bütün dünyada artmaqdadır. Tədqiqatçılar bunun əsas səbəbinin az hərəkətlilik, yüksək kalorili qida məhsullarının qəbulu, hormonal dəyişikliklər və digər amillərlə əlaqələndirirlər.

Son onilliklərdə aparılan araşdırmlar əhalidə arasında piylənmənin yayılmasının epidemiyə halına çevrilməsini göstərmüşdir. Dünya Səhiyyə Təşkilatının 2011-ci ilə aid məlumatlarına əsasən 2.1 mlrd insanda artıq çəki və metabolik sindrom qeyd edildi, 2025-ci ildə bu rəqəmin iki qat yüksəlməsi gözlənilir. Dəqiq statistika araşdırmlar aparılmasında, ölkəməzi də göstərilən kateqoriya xəstələrin sayı kifayət qədərdir[1].

Piylənmə xroniki, multisistemik xəstəlik olub insan organizmində bir çox problemlərin yaranmasına səbəb olur. Bu patologiya xüsusilə inkişaf etmiş ölkələrdə getdikcə artan ciddi sağlamlıq problemlərindən biridir. Ən başda Tip II diabet və hipertoniya xəstəliyi olmaq üzrə venoz qan dövranı pozğunluqları, hiperkoaukopatiyalar, qeyri-alkoqol yağlı qaraciyər xəstəliyi, reproduktiv sistem qüsurları bunların başlıca fəsadlardır[2].

Xəstəliyin müalicəsinin ilkin mərhələlərində konservativ korreksiya üsulları təyin edilir. Lakin təcrübə göstərir ki, aşırı piylənmə inkişaf etdikcə bunu korreksiya üsulları, müalicəsi bir o qədər də qənaətbəxş olmayıb, kifayət qədər maddi sərfiyət və davamlı müşahidənin aparılmasını təmin edir[3].

Bələ bir durumda xəstəliyin cərrahi müalicəsinə uyğun göstərişlər artır. Hazırda isə aşırı piylənmənin müalicə səmərəliyinin artırılması məqsədi ilə müxtəlif növ bariatrik əməliyyatlat tətbiq edilməkdədir. Ölkəmizdə bu patologiyanın cərrahi müalicəsi nisbətən yeni başlangıçdan, müalicə nəticələrinin müxtəlif aspektlərdə öyrənilməsi maraqlı yaratmışdır.

Piylənmənin cərrahi müalicəsi bir çox cərrahi proseduraların tətbiqi və fərqliliyi ilə gündəmə gəlmişdir. Lakin bariatrik-metabolik cərrahiyədə son qırılma nöqtəsi 1991-ci ildə Ümüdünya Səhiyyə Təşkilatının bu əməliyyatların ancaq cərrahi yolla daimi-qalıcı effektlər verən korreksiyasına dair konsepsiya qəbul etməsi ilə başladı. Bundan sonra artıq bütün dünyada piylənmə, cərrahi xəstəliklər kitabına daxil edilərək cərrahi patologiya hesab olundu. Lakin bu zaman bədən çəki indeksini dediyimiz (BÇİ) bir ölçü vahidindən istifadə etmək tövsiyə olundu. Bu dəyərləndirmə zamanı əgər pasientin BÇİ 35-dən çoxdursa cərrahi, azdırsa konservativ yolla müalicə olunmalıdır. Məlumdurki, MP olan xəstələrin müalicə nəticələrinin öyrənilməsi əksər hallarda bədən kütlə indeksinin (BKİ) dinamikada azalması, eləcə də qeyd edilən xəstəlik ilə əlaqəsi olan yanaşı xəstələrin gedisiñə əsasən aparılır.[4,5].

Piylənmə xəstəliyinin ən effektiv müalicəsi sayılan bariatrik və ya ariqlatma cərrahiyəsinin fundamental konsepsiyası iştahın və ya mədə-bağırsaq sistemindən qida mənimşənilməsini azaltmaqdır ki, bu da iki prinsipal yoldan birinin və ya hər ikisinin tətbiqi ilə həyəta keçirilir: bağırsaqdan sorulmanın azaltmaq (malabsorbtiv əməliyyatlar) və mədəni kiçiltmək (restriktiv əməliyyatlar) və ya hər ikisinin eyni zamanda tətbiqi ilə həyata keçən simbioz əməliyyatlar[6,7,8].

Piylənmə cərrahiyəsindəki hədəf, xəstələrin ideal çəki itirməsini təmin etməklə bərabər, yanaşı xəstəliklərin müalicəsinə də kömək etməkdir. Piylənmə əleyhinə cərrahi proseduralar tətbiq olunan xəstələrin əksəriyyətində Bariatrik cərrahi metodlar arasında ən çox seçim etdiyimiz əməliyyat növü mədənin boruvari rezeksiyası – sleeve qastrektomiyadır.

Laparoskopik sleeve qastrektomiya (LSQ) və ya mədə kiçiltmə nisbətən yeni bir cərrahi metoddur. Ortalama mədə həcmi 100-120 ml-ə qədər kiçildilir. Əməliyyatın əsas ariqladıcı mexanizmi mədənin həcminin kiçildilməsi olsada, yanaşı olaraq mədənin dibindən sintez olunan Grelin hormonunun əməliyyatdan sonra sintez olunmama-

sının çəki itirmə və metabolik problemlərin həllində əhəmiyyətli rolü vardır. Əməliyyat zamanı mədənin dibi böyük əyrilik boyunca düzgün xətt üzrə qastroezofageal birləşməyə qədər standart kəsilib götürüldükdən sonra, bu hormon ifraz oluna bilmədiyi üçün bu pasientlərdə yemək istəyi ciddi şəkildə azalır və nəticədə effektiv, sağlam çəki itirmə müşahidə olunur. LSQ hal hazırda ən çox tətbiq olunan əməliyyat növüdür [9,10].

Məqsəd:Aşırı piylənməsi olan xəstələrdə müxtəlif növ bariatrik cərrahi əməliyyatların nəticələrinə müqaysəli baxış.

Material və Metodlar: Tədqiqata 2012-2017-ci illər ərzində Modern Hospital və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında müxtəlif növləparoskopik bariatrik cərrahi əməliyyat keçirmiş 109 piylənməli xəstənin[orta yaşı 33,1 yaş; orta bədən çəki indeksi 57,5 kg/m²] nəticələri daxil edilmişdir.

Cərrahi göstərişlər IFSO (International Federation for the Surgery of Obesity and Metabolic Disorders) 2006 Bariatrik Cərrahiyyə göstəriş meyarlarına əsasən tərtib olunmuşdur. Xəstələrin əməliyyatdan əvvəlki çəkiləri, BÇİ və yanaşı gedən xəstəlikləri qeyd edilmişdir. Əməliyyata qədərki dövrə bütün xəstələr yuxarı mədə-bağırsaq sistem müayinəsi üçün qastroskopiya və qaraciyər, öd yolları patologiyası baxımından ultrasonoqrafik olaraq qiymətləndirilmişdir. Əməliyyata hazırlıq dövründə bütün xəstələrə pulmonoloq, kardioloq, dietoloq, psixoloq və endokrinoloq tərəfindən konsultasiyalar edilmiş, eyni zamanda xəstələrə anestezioloji risk qiymətləndirməsi aparılmışdır. Əməliyyatdan əvvəl və sonra fraksiya olunmuş heparin tətbiq olunmuş, əməliyyata əvvəl varis corabları geyindirilmiş, əlavə olaraq dinamiki ayaq masajorlarından istifadə olunmuşdur. Əməliyyata əvvəl profilaktik məqsədlə tək doza və əməliyatdan sonra 2 doza olmaqla geniş spektrli sefalosporin qrupu antibiotik təyin edilmişdir.

Aparılan əməliyyatlar texniki modifikasiyasına görə 2 qurupa bölünmüştür. Əməliyyatdan əvvəl standart tədbirlər həyata keçirildikdən sonra müraciətlər üzrə 57(52,3%) xəstədə sleeve qastrektomiya, 36 Fr kalibrasiya borusu ilə, pilorik sfinktordan 4-6 sm proksimaldan rezeksiya başlanılaraq həyata keçirilmişdir (əməliyyatları yeni tətbiq etməyə başladığımız illərə təsadüf edir). Nəticədə 120-140 ml həcmində mədə formalashmışdır. Digər 52 (47,7%) xəstədə isə əməliyyatlar 32 Fr kalibrasiya borusu və pilorik sfinktordan 2-3 sm proksimaldan rezeksiya başlanılaraq həyata keçirilməsi ilə antrum rezeksiyası həyat keçirilmiş və fundal hissədən başlayaraq omentopeksiya tətbiq olunmuşdur. Omentopeksiyanın aparılması əsas xüsusiyyəti əməliyyatdan sonrakı stepler xəttində baş verə biləcək aşğılaşmaların qarşısını almaqdır. Nəticədə 80-90 ml həcmində mədə formalashmışdır. Əməliyyatlardan sonrakı xəstəxanada qalma müddəti 1-3 gün təşkil etmişdir.

Əməliyyatların texnikası bütün quruplar üzrə beynəlxalq stanadartara uyğun aparılmışdır. Lakin II qurup sleeve qastrektomiya əməliyyatı texniki olaraq birqədər fərqli aparılmışdır. Dünya ədəbiyyatını araşdırduğumuz zaman kalibrasiya borusunun 32-42 Fr arası olmasının 6 aylıq çəki itirmə dərəcəsinə təsirinin olmadığını görsəkdə sonrakı uzaq nəticələrin qənaətbəxş olması zəminindən 32 Fr tətbiq olunması məsləhətdir. Eyni zamanda yenə dünya ədəbiyyatına baxduğumuz zaman pilorik sfinktordan 4-6 sm-lik məsafədən başlayaraq rezeksiya olunması məsləhət görülür. Bizim etdiyimiz əməliyyatlar zamanı isə 32 Fr kalibrasiya borusu və antrum nahiyyəsində pilorik sfinktordan 2 sm-lik məsafə buraxıldıqdan sonra mədənin cismi ilə kiçik əyriliyə paralel olaraq fundusa doğru 60 mm-lik xətli steplerin köməyiyle rezeksiyanı tamamlayırıq. Bu 2 metodun tətbiqi nəticəsində daha kiçik mədə formalasdılmış olurraq ki, nəticədə daha ciddi və uzunmüdəli çəki itirmə əldə edirik. Sonrakı etapda mədə içində metilen mavisi yeridilərək stepler xətti kontrol edilir. Əməliyyatdaxili kontrol qanama və anastomoz sızma riskini minimuma endirmək məqsədilə stepler xəttinin tikilməsi, (bəzən omentopeksiya ilə birlikdə) həyata keçirilir. Bu zaman omentopeksiyanın tətbiq olunması, daxili diametri təxminən 1 sm qalmış mədənin sonradan burulmasının və stepler xəttindən ola biləcək sızmaların maksimum kontrola alınması məqsədilə edilir. Bütün xəstələrə mümkün stepler xətti sızmalarına profilaktik nəzarət üçün drenaj qoyulur. Rezeksiya edilən mədə 15 mm-lik troakar dəliyindən xaric olunaraq əməliyyat başa çatdırılır.

Fərqli texniki modifikasiya baxımından əməliyyatdan sonrakı çətinliklər müqayisəli araşdırılmış, xəstələrdə əməliyyatdan qabaq və əməliyyatdan 1, 3, 6 və 12 ay sonra BKİ, hipertoniya və xüsusi müayinələr aparılmaqla piyli qaraciyər xəstəliyi dinamikada izlənilmişdir.

Nəticə:Tədqiqata daxil edilmiş 109 piylənməli xəstədən [orta yaşı 33,1 yaş; orta bədən çəki indeksi 57,5 kg/m²] 91 (83,4%)-i qadın, 18(16,5%)-i kişi olmuşdur. 43 (39,4%) xəstədə Tip II diabet, 33(30,3%) xəstədə hipertensiya, 19 (17,4%) xəstədə yuxu apnoesi və 17 (15,6%) qadın xəstədə polikistik yumurtalıq sindromuna bağlı hormonal disfunksiya, eyni zamanda 5(4,6%) kişi xəstədə cinsi fəaliyyətin yetərsiz olması, 14(12,9%) xəstədə degenerativ osteoartrit, 1(0,9%) xəstədə xroniki obstrüktiv ağciyər xəstəliyi, 2(1,8%) xəstədə ürəyin işemik xəstəliyi ilə əlaqəli koronar stent əməliyyatından sonrakı vəziyyət və demək olar ki, bütün xəstələrdə (98%) IV dərəcəli qaraciyər piylənməsi aşkarlanmışdır. Əməliyyatlar 2(1,8%) xəstədə açıq, digər xəstələrdə (97,7%) isə laparoskopik yolla həyata keçirilmişdir. Əməliyyat müddəti orta hesabla $2,5 \pm 0,5$ saat, xəstəxanada orta yatiş müddəti $2,5 \pm 0,5$ gün. Heç bir xəstədə ölüm halı müşahidə olunmamışdır. 1(0,9%) xəstədə əməliyyatdan 4 gün sonra anastomoz sızmasına görə təkrarı əməliyyat, 1(0,9%) xəstədə ertəsi gün hipotensiya inkişaf edib maye köçürülməsi və kardioloji medikamentoz müalicə ilə korreksiya edilmişdir. 1 (0,9%) xəstədə əməliyyatdan 3 gün sonra, 1 (0,9%) xəstədə

əməliyyatdan 1 ay sonra disfagiya əlamətləri meydana gəlmış və müvafiq konservativ müalicə ilə koreksiya edilmiş, endoskopiya zamanı mexaniki darlıq yaranmadığı müəyyənləşmişdir. Müalicə tətbiq olunmadan, 3 ay sonra tama-milə normallaşmışdır. 11(10%) xəstədə 14 aydan sonra öz istəyilə abdominoplastika, bədən gərmə əməliyyatları aparılaraq tam normal görünüş bərpa edilmişdir.

Əməliyyatdan əvvəlki dövrə hipertoniya xəstəliyindən əziyyət çəkən 23(21%) xəstədən 22 xəstədə normotenziv dövrlər uzanarkən 1 xəstədə hipertenziyada hər hansı bir yaxşılaşma olmayıb. Hipertoniya, yanaşı olaraq yağlı qaraciyər sindromundan və hiperlipidemiyadan əziyyət çəkən 12(11%) xəstədən 9 xəstədə bu problemlər sonrakı ilk 3 ay ərzində aradan qaldırılmışdır. Tip 2 diabeti olan 34 (31,2%) xəstədən 2 xəstədə ilk 3 ayda acliq qan qlukozası, HbA1c və C-peptid dəyərlərində nizamsızlıq olmasına baxmayaraq sonrakı dövrlərdə acliq qan şəkər səviyyələri normal göstəricilərə enmişdir. 1 xəstədə isə qəbul edilən dərman dozası, eyni zamanda kombinə antidiabetik dərmanı təkə endirilmişdir. Kişi xəstələrin (13,6%) əksəriyətində plazma sərbəst testesteron səviyyəsi və cinsi hormon bağlayıcı qlobulin səviyyəsində yetərsizlik olduğu aşkarlanmışdır. Bu xəstələrimizdə 6 aylıq nəzarət zamanı müsbət dinamika qeyd edilmiş və 12-ci ayın sonuna qədər 1 pasientimiz müstəsna olmaqla tam normal göstəricilər əldə edilmişdir.

LSQ əməliyyatı keçirmiş 1(0,9%) xəstədə əməliyyatdan 5 gün sonra fundal hissədən anastomoz qaçağı müşahidə olunmuşdur. Dərhal xəstə hospitalizasiya olunaraq müvafiq intensiv terapiya fonunda perkutan qaraciyəraltı və sol diafraagma altı sahə drenə olunmuşdur. Sonrakı ilk gündə isə tam örtülü bariatrik stent qoyularaq 3 gün sonra pasient ambulator-dinamiki müşahidə altında evə yazılmışdır. 5 həftəlik dinamik kontroldən sonra stent çıxarılmış və bundan sonrakı dövr fəsadsız keçmişdir.

LSQ əməliyyatı keçirmiş 11(10%) xəstədə əməliyyatdan 2 ay sonra qastroezofageal reflyuks, 1(0,9%) xəstədə dempinq sindromu, mini gastrik bypass əməliyyatı keçirmiş 1(0,9%) xəstədə isə sutkada 5-6 dəfə baş verən diareya müşahidə edilmişdir. Bütün xəstələrdə postoperativ dövrə ilk 90 gün ərzində müvafiq olaraq Proton nasosu ləngidicisi, turşu neytralizatorları və dietik proseduraların tətbiqi ilə müalicəyə aparılmışdır.

İlk 6 ay ərzində standart LSQ əməliyyatı olunmuş xəstələr orta hesabla $39,5 \pm 11,5$ kq çəki itirməyə müvəffəq olmuşlar. Daha kiçik mədə formalasdırılan xəstələrdə isə bu 44 ± 13 kq olmuşdur. Lakin standart sleeve qastrektomiya olunan pasientlərdə 2-ci 6 ay ərzində çəki itirmə əmsalı ilk 6 ayla müqayisədə getdikcə azalmış və bu rəqəm $22,5 \pm 4,5$ kq olmuşdur. Daha kiçik mədə formalasdırılan və antrum rezeksiyası həyata keçirilən xəstələrdə isə bu rəqəm standrat qrupla müqaysidə daha effektiv olmuş və bu rəqəm $28,5 \pm 6,5$ kq olmuşdur. Bütün bunlarla yanaşı olaraq Sleeve qastrektomiya əməliyyatına məruz qalmış hər 2 qurup pasientlərimizdə mədə şuntlama qurupları ilə müqayisədə ilk 3 aydan sonrakı dövrə heç bir vitamin-mineral dəstəyinə ehtiyac qalmamışdır. Mədə şuntlama əməliyyatları keçirən xəstələrdə ayda bir dəfə qan təhlilləri aparılaraq ehtiyac olduğu hallarda parenteral yolla müvafiq vitamin-mineral müalicəsi aparılmışdır və bu xəstələrdə 12 aylıq postop dövrə hər 3 aydan bir qan təhlillərinin nəzarəti altında parenteral yolla müvafiq vitamin-mineral dəstəyi verilmişdir.

LSG sonrası qastro-ezofageal reflyuks xəstəliyi üzərində dayanmaq lazımlı olan bir məsələdir. Kardioezofageal bucağın əməliyyat zamanı təbii olaraqitməsi və əməliyyatdan sonrakı dövrə dietaya düzgün riayət etmədən sürətli yemə bu problemi ortaya çıxarıır. Tədqiqatımızda 11(10%) xəstədə bu patologiyaya rast gəlindi. Dünya ədəbiyyat icmalına istinad etdiyimiz zaman bu vəziyyət bəzi nəşrlərdə 3-21% arası olaraq bildirilmişdir [6,7]. Piylənmədən əziyyət çəkən xəstələrdə müalicənin müvəffəqiyyət nisbətini azaldan problemlərdən biri də psixiki pozulmalardır. Köklük və psixiatrisk pozulmaların əlaqəsini tədqiq edən nəşrlərdə bu pasientlərin 80 %-ində bipolyar pozğunluq əlamətləri rastlanmıştır [8]. Hər nə qədər cərrahi bir problem kimi görünməsə də bu xəstələrin keçmişdən aldıqları, yeyərək xoşbəxt olma, gizli qidalanma sevinci və şişirdilmiş yemə vərdişləri dəyişdirilmədiyi müddətə gözlənilən kilo itkisinin baş verməsi çətin olacaqdır. Son zamanlara qədər uğurlu və ya uğursuz bariatrik prosedura anlayışları tanınsa da, bir çox tədqiqatçılar bu proses zamanı artıq kilo 15-50% arasında itkini uğurlu saymaqdadır [9,10]. Xəstələrimizin 12-ci ayının sonundakı artıq kilo faiz dəyişiklik nisbətinin 42.6% olaraq görsənməsi üsulan effektiv olduğunu bildirir. Nisbətən daha az kilo itirən 1 xəstəmizin sorğu-sual edilməsində acliq böhranları əsnasında mayələşdirilmiş şokolad, pivə və bənzəri yüksək kalorili içkiləri davamlı qəbul etdiyi öyrənildi. Xüsusi dietadan sonra bu proses də öz normal vəziyyətinə döndü.

LSQ əməliyyatında sonra az çəki itkisinin başlıca səbəbi yetərsiz rezeksiyadır. Əlavə olaraq fistula inkişafi, əməliyyat olunacaq xəstədə hənsi əməliyyat növünün düzgün seçiminin dəyərələndirilməsi, stress və depressiya, əməliyyata qədərki BKI-80 kg/m²-dən yuxarı olması yanaşı xəstəliklərin müalicəsini çətinləşdirən digər amillərdir.

Yekun: Apardığımız araşdırımaların nəticələrinə baxduğumuz zaman belə bir qənaətə gəlmək olar ki, modifikasiya olunmuş mədə kiçiltmə əməliyyatları zamanı aşırı piylənməsənən xəstələrdə istər çəkir itirmə istərsədə yanaşı xəstəliliklərdə düzəlmə standart mədə kiçiltmə qurupu ilə müqayisədə daha effektiv və sürətli gedir. Sleeve qastrektomianın yeni texniki modifikasiyasından sonra ağır piylənməli xəstələrdə çəki itkisinin qənaətbəxş olması və bunun nəticəsində piylənmə ilə yanaşı gedən xəstəliklərdə müsbət dinamika, eyni zamanda vitamin balansına mənfi təsirin olmaması və azmənimənən sindromundan yan keçmə bu üsulu daha etibarlı edir.

ƏDƏBİYYAT:

1. Седов В.М., Фишман М.Б., Куприн П.Е., Соловьева М.О. Комплексный подход в лечении пациентов бariatрического профиля // Альманах Института хирургии им. А.В.Вишневского, 2012, Т 7, №1, с. 130-131
2. Arabi B., Olyae M., Ranjbar E., Shiryazdi S. et al. Evaluation of laparoscopic sleeve gastrectomy compared with laparoscopic Roux-en-Y-gastric bypass for people with morbid obesity: A systematic review and meta-analysis.// Med. J. Islam Repub. Iran., 2016, 12 (3), p. 354-361
3. Bariatric Today.(n.d.) Retrieved 15 November 2012 from <http://www.bariatrichtoday.com/bariatric-surgery-information/the-most-important-questions-to-ask-your-doctor.html>.
4. Buchwald H, Oien DM. Metabolic/bariatric surgery worldwide 2011. Obes Surg/ 2013;23(4): 427-36.
5. Dixon J.B., Browne J.L., Lambert G.W. et al. Severely obese people with diabetes experience impaired emotional well-being associated with socioeconomic disadvantage: results from diabetes MILES-Australia. // Diabetes Res.Clin.Pract., 2013, 101, p.131-140
6. Eldar S, Heneghan HM, Brethauer SA, Schauer PR. Bariatric surgery for treatment of obesity. Int J Obes (Lond). 2011 Sep; 35 Suppl 3:16-21.
7. Khwaja H., Coelho A., Mazzarella M. et al. The IFSO Website (www.ifso.com): the online Gateway to Obesity and Metabolic Disorders for Bariatric Surgery Professionals and Patients: On behalf of the IFSO Communications Committee.// Obes. Surg., 2015, 25(11), p. 2176-9.
8. Lundell L. Principles and results of bariatric surgery. Dig Dis. 2012; 30(2): 173-7.
9. Schirmer B, Schauer PR. The surgical management of obesity. Schwart's Principles of Surgery 2010; 949-978
10. Terra X et al. Long-term changes in leptin, chemerin and ghrelin levels following different bariatric surgery procedures: Roux-Y gastric bypass and sleeve gastrectomy. Obes Surg. 2013;23(11):1790-80.

Rəyçi: ATU-nun II Cərrahi xəstəliklər
kafedrasının assistenti:

t.ü.f.d. Cəfərli R.E.

Redaksiyaya 12.05.2016-ci il tarixində daxil olmuşdur.